

**N**axçıvan adı çəkiləndə nənəmin duaları yadıma düşür: "Ya Əshabi-kəf, ya cənabi Əli..." Naxçıvan adı çəkiləndə gözlərimin önündə Şahbuzun nəlbəki boyda laləli çəmənləri dalğalanır. Batabatın möcüzəsi canlanır və onun yanından doğulduğum ana yurduma keçən yollar ruhuma dolanır.

Bu torpağın hər daşında bir hikmet var, qayalarının öz rəngi, dağlarının öz əzəməti, insanların tarixə hekk etdiyi imzaları, dünyani dolaşan şöhrətləri... Bir ömür bəs etməz ki, nəqş-i-cahanımızın hüsnündən, gözəlliyyindən,

#### *Burada yaylaqlar loğmandır, loğman...*

"Burada qartallar qıy vursa əgər, şimşəklər oynayar, qayalar uçar"-deyən Elmira xanım bax bu etiraf və iftخارla sevirdi Naxçıvanı. Doğma yerlərin əsrarəngiz məqamlarının sözə rəsmi ele çəkirdi ki, sanki hər şeyi görə bilirdin. Bir-birinə bağlanaraq uzanıb gedən mənzərələrin hər görüntüsündə Muxtar Respublikanın gözəllikləri sergilənirdi:

*Xan dikindən Ədilağa görünür,  
Sıra dağlar örپəyəmi bürünür?  
O Arazdır gah burulur, gah dönür,  
Haçadağın ağ qasına qurbanam.*

Elmira Qasimovanın Vətənlə bağlı

həm də ustalıqla ifade olunmasının şahidi olurq. Elmira Qasimova bu şeirlərdə Vətəni sadəcə vəsf etmir, böyük məhəbbətə, qətiyyətlə deyərdim ki, dərin bir vurğunluqla təsvir edir:

*Ay dağların arxasından boylandı,  
Söyüdlərin yarpaqları titrədi.  
Şiril-şiril arxdan axan sərin su,  
Bu gözəllik nəğməsini yaz dedi.*

Mövzularının müxtəlifliyinə baxma-yaraq, onun tez-tez qələmle üz tutduğu daimi bir ünvan var idi. Anayla bağlı yazdığı şeirlərin dəqiq sayını apara bilmədim. Elmira xanım sanki hər gün anaya poetik müraciət edirmiş. Ana məhəbbəti, qadın sədaqəti, övlad sevgisi bu şeirlərin can cövhəridir. Bu gü-

səni haralara aparmır?! İnsan bəzən bütün dünyanın dərdini çəkə bilir, etraf-dakılara kömək əlini uzadır. Kimlərə onu hətta qüdretli, dözümlü, qalib də sayırlar. Bir özü bilir ki, hansı dərdin elində əriməkdədir:

*Səni gözüm kimi əzizləmisişəm,  
Qalmışan gözümün giləsində sən.  
Elə haraylaram dağlar da dinər,  
Donmusan könlümün nałəsində sən.*



■ Flora XƏLİLZADƏ  
əməkdar jurnalist

Bu misraların oxucu ürəyində yozumu müxtəlifdir. Çünkü bu harayanan qəhrəman hər kəs ola bilər. Sevgisinə etibarsızlıq etmiş də, valideynlərini unutmuş övlad da, dostuna vəfasız çıxmış kimsə də...

Mən Elmira xanımın şeirlərini çox sevirdəm, hətta elə bayatıları, qoşma və gərəyləri var ki, uzun illərdir mənimlə yol gelir. Ürəyimdə o misraları öz ovqatıma piçildiyəram:

*Ayri düşdüm mən köçümdən,  
Ələnmışəm hər seçimdən.  
Öz qəlbimdən, öz içimdən  
Çılıklənib qırılmışam.*

Bu gileyin arxasında dayanan həqiqəti əslində heç gizlətmək də mümkün deyil. Çoxumuza tanışdır, bu təzadlı hallar. "Düşüncə" adlı şeirində məhz bu kələkli, küləkli dönyaşın şəkəri ilə acısı boylanır:

*Hər alçağı söymək olmur,  
Hər nadanı döymək olmur.  
Əldə daha güc qalmayıb,  
Heç yalandan öymək olmur.*

Bir üzüçü məqamı da söyləməliyəm ki, Elmira xanımı çürüdən, əridən, xəstəliyə mübtəla edən qardaşı balası Samirin qəza nəticəsində həyatını dəyişməsi oldu. Yadıma Xurşud Banu Natəvan düşdü. Zərif duyğulu Xan qızının ömrünü də baltalayan məhz oğlunun vaxtsız ölümü olmuşdu. 2005-ci ilin mayında baş verən bu bədbəxt hadisədən sonra Elmira Qasimova yanar ürəyinin harayı demək olar ki, hər gün şeirlər qələmə alırdı. "Samirsiz keçən günler" kitabında müəllifin bir poeması və 40 -a yaxın şeiri toplanıb. Bu hələ çap olunanıdır. Yəqin ki, arxivində çap edilməmişləri də var. Bu qəmli şeirlərdən də duyulur ki, həmisi məğrur, həyat eşqli Elmira xanım Samirin dərdi qarşında gül kimi soldu. Elə şeirlərinin birində də söyləyib: "Mən indi ölümə yoldaş, olasıyam sənə sırdaş".

Ləyaqətli bir ömür yaşamış, adını ədəbiyyatımızda əbədiləşdirmiş Elmira Qasimova heç vaxt unudulması deyil. Özünün bir etirafı var:

*Bu dünyadan köçəndə də şair  
qəlbə dayanmaz,  
Bu torpağın qucağında  
gülə dönüb bitə o.*

Əslində unudulmayı heç sevməzdı, Elmira xanım. "Məni xatırla" adlı serində sənətərə, dostlarına mesaj göndərib:

*Qızıl gül düymədən baş qaldıranda,  
Məni xatırla.  
Torpaq bahar ətri verən zamanda,  
Məni xatırla.  
Yağış damcıları torpağa deyil,  
Qəlbəna axsa,  
Odlu şimşək əgər könlünü yaxsa,  
Məni xatırla...*

Ruhun rahatlıq tapsın, əziz Elmira xanım! Sən həmisi bizimləsən! Sən elə bir ürəyin, yaradıcılığın və mənəviyyatın sahibi idin ki, səni unutmə heç mümkün deyil! Yadıma öten ərin sonlarında Əshabi-kəfə ziyyətimiz zamanı mənə xıffetlə, bəlkə də məzəmətlə dediyin misralar dündü: "Yuxularda gəldi-gedər qonaq tek, hərdən mənə mehman olan əzizim".

# Susa bilməz şairlərin ürəyi

təbiətindən, saf, mehriban sakinlərindən yazıb sona çatdırısan. Bu qədim və cazibədar məkanda qohumlarım, əzizlərim, dostlarım yaşayır. Onlarla görüşmək, səhbət etmək, yaxud da bərələrində nəse yazmaq mənim üçün ruhu ehtiyaca çevrilib. Amma bir səhbətə yaman gecikdim...

Ədəbi çağlayışımızın Naxçıvan qənadının da fəth etdiyi zirvələr silsiliyə bənzəyir. Hələ tələbəlik illərindən yaradıcılığımı müntəzəm izlədiyim, sevdiyim şair Elmira Qasimova mənim üçün ana yurdun havası, nefesi demək idi. Əvvəlcə istərdim ki, təbligatdan, tedqiqatdan çox uzaqda qalan, əslində isə ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda özüne məxsus yeri olan Elmira Qasimova barəsində oxuculara qısa məlumat verəm. O, 1942-ci ildə Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə alıb, Bakıda ali məktəbi bitirib. İlk əmək fəaliyyətinə müəllim kimi başlayan gənc qız sonralar pillə-pillə yüksələrək müxtəlif məsul vəzifələrde çalışıb. Məsələn, 1978-ci ildə Azerbaycan KP Naxçıvan şəhər komitəsinin katibi seçilər. 1979-1980-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri olub. İdarəetmədə göstərdiyi qabiliyyəti nəzərə alaraq Elmira xanımı təkrar şəhər komitəsinə göndəriblər, amma bu dəfə onu birinci katib təyin ediblər. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Xalqlar dostluğu" ordenli həmkarımız pedaqoji sahədəki xidmətlərinə görə 2004-cü ildə eməkdar müəllim fəxri adına layiq görülvələr. Sonradan yenə də daşlığı yüksək vəzifələrin ünvanı tez-tez dəyişib. Dəyişməyən yalnız Elmira xanımın şeire, sənətə olan meyli və həvəsi idi. "Şeir yazmasam, ölərəm" - deyən Elmiramızın bu sahədəki fealiyyəti həqiqətən mükəmməldir. Çox təessüf ki, bu sözləri onun vəfatından sonra deyirik. Ədəbi mühitümüzdə hökm süren bigənəlik heç başıqlanmadır. Mən jurnalıstam, bu yazım da bir dəst sözüdür. Sağlığında da bir neçə dəfə haqqında yazmışam. Amma gərek idi ki, "Sevdalı könül", "Axtar məni", "Zəriflik", "Analar zərif olurlar", "Xatirə", "Şirin duyğu", "Samirsiz keçən günlər" və digər şeir kitablarının müəllifi barəsində geniş araşdırımlar aparılaydı. Nə acılar ki, təst ənənəsi ədəbi təqədindən əsil bələsəna çevrilib. Nə isə...

Onun bizləri Naxçıvana qəribə çəkirişi var idi:

*Burada bulaq var ki, dərdlər əlacı,*



şeirlərinin ahəngində yuxarıda dediyim kimi etirafla, iftخارla yanaşı, ehtiram, sevgi həm də təsirli şəkildə təqdim etmə məziyyəti var. Müəllifin tuyğularından köynək geyinən misralarda yurdutanıtmaq və sevdirmək məqsədi maqnit kimi oxuyanın diqqətinə yapışır və düşündürür. "Əlincədə kimim qaldı..." adlı şeirindən getirdiyim bu nümunəyə fikir verin:

*Bura babaların mərdlik ocağı,  
Bir varaq tarixim daşda qazılıb.  
Gör neçə salname kitabələrdə  
Səndən söz açılıb, səndən yazılıb.*

Müəllifin "Vətən, Vətən...", "Mənim respublikam", "Şirin bulaq", "Dağlarda", "Meşələr", "Bu yerde", "Ciçirlər", "Tək soyud", "Torpaq", "Qızıl bulaq", "Naxçıvan", "Çinqıllı bulaq", "Dağlara-torpağım", "Təbriz yuxuma girib", "Xəzər", "Ana Vətən", "Göy göl" və adını çəkmədiyim onlara şərində yurd sevgisinin qədərsizliyini duyur, şairin vətəndaşlıq mövqeyinin poetik şəkildə,

lüstandan hansı misranı çəkdimsə ürəyimi oxşadı. Məsələn, "Ana aydınlığın şah zirvəsidir"; "Ey özü cahanda bir cahan, ana": "Mənim anam anaların göyçəyi"; "Hamısı bir yana, size analar, ümman məhəbbəti ürek borclu-yuq"; "Eşqin bir çağlayan dənizdir, ana" ... Bu şeirlərdə bir oxucu kimi mənə xoş gələn səmimiyyətdir, təbiilidir. Elmira xanımın ixtisasca müəllim olması da bu şeirlərə düşündürүcü ahəng getirib:

*Analar çıçəkdən zərif olurlar,  
Amandır dəyməyin ana qəlbinə.  
Ən soyuq, ən nankor övladları da,  
Analar birinci bağışlar yenə.*

Elmira Qasimovanın lirik şeirlərinin də oxucu ürəyində öz yeri var. Yaşından, ovqatından asılı olmayaraq, onun könül çırıntılarından doğulan şeirlərinin sehrinə düşürsən. Şairin şeirlərində qolboyun olan həsrətə ümidi səsi eşidilir və keçirdiyin hissələrin adını tapa bilmirsən. Bu şeirlərdəki doğmaliq

**YAZAR**

**21**